

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

## "Amrahbank" ASC

*"Bakı fond birjasında qiymətli kağızların listinqi, delistinqi və ticarətə buraxılması qaydaları" (Forma №2)*

# EMITENT HESABATI

*Qeyd: Bu hesabat AZ 2001005167 Dövlət qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 100 (bir yüz) ABŞ dolları olan 100 000 (bir yüz min) ədəd faizli, sənədsiz adlı, təmin edilməmiş istiqrazların buraxılışı üzrə tərtib edilmişdir*

Bakı 2015

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

## **1. Ümumi məlumat**

### **1.1. Hüquqi şəxsin adı;**

"Amrahbank" ASC

### **1.2. Emitent nizamnaməsinin, illik və rüblük hesabatlarının səhmdarlar və investorlar tərəfindən əldə edilə biləcəyi yeri və üsulu;**

Bütün məlumatları Bakı şəhəri, Nəsimi rayonu, H. Sarabski küç., 45A, AZ1022

ünvanında yerləşən şirkətin inzibati binasından və **www.amrahbank.com** saytıdan əldə etmək olar.

### **1.3. Emitent Hesabatında əksini tapan bütün məlumatların dürüstlüyünə, düzgünlüyünə və tamlığına, faktlara uyğun olduğunua dair Hesabatın məzmununa görə məsuliyyət daşıyan şəxslərin bəyanatı;**

Hesabatın məzmununa görə məsuliyyət daşıyan şəxslərin adı və vəzifəsi Həsənov Emil Cəfərqulu oğlu (İdarə Heyətinin Sədri v.i.e)

### **1.4. Emitentin maliyyə hesabatlarının auditini aparan şəxs**

Adı: "PraysvoterhausKupers Audit Azərbaycan" MMC

Ünvan: LandMark Ofis Plaza III, 12-ci mərtəbə, Nizami küç, 90A

Tel: (994 12) 4972515

### **1.5. Qiymətli Kağızın buraxılışlarının Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatı alındığı tarixlər göstərilməklə, Qiymətli Kağızın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Emitent tərəfindən emissiya edilməsi haqqında bəyanat;**

11.10.2012-ci il tarixində AZ1001005169qeydiyyat nömrəli 51383 (əlli bir min üç yüz səksən üç) ədəd dəyəri 100 (bir yüz) manat olan adi, sənədsiz, adlı qiymətli kağızlar – adi səhmlər – Qiymətli Kağızların emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı haqqında 11.10.2013-cü il tarixli arayış

28.10.2013-cü il tarixində AZ1001005169qeydiyyat nömrəli 200 000 (iki yüz min) ədəd dəyəri 100 (bir yüz) manat olan adi, sənədsiz, adlı qiymətli kağızlar – adi səhmlər – Qiymətli Kağızların emissiyasının yekunları haqqında hesabatın qeydiyyatı haqqında 13.03.2014-cü il tarixli arayış

17.02.2015-cü il tarixində AZ1001005169qeydiyyat nömrəli 43165 (qırx üç min yüz altmış beş) ədəd dəyəri 100 (bir yüz) manat olan adi, sənədsiz, adlı qiymətli kağızlar – adi səhmlər –

Emissiyanın baş tutmamış hesab edilməsinə dair 11.12.2015-ci il tarixli 06-978 sayılı məktub

18.12.2015-ci il tarixində AZ2001005167 dövlət qeydiyyat nömrəli 100 000( bir yüz min) ədəd, hər birinin dəyəri 100 (bir yüz) ABŞ dolları olan faizli, təmin edilməmiş, sənədsiz adlı istiqraz.

### **1.6. Emitentin reyestraxlayıcısının tam adı və ünvanı;**

"Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi" , Ünvan: Bakı şəhəri, Bül-Bül prospekti 19

### **1.7. Qiymətli Kağızların anderrayterinin və Emitent Hesabatında verilən məlumatın məzmunu və ya mənası ilə əlaqədar izahlar verə bilən səlahiyyətli şəxsin adı və əlaqə rekvizitləri.**

Adı:"AzFinace İnvestisiya Şirkəti" QSC, Səfərəliyev İntiqam Bəhman oğlu ( Direktor müavini)

Ünvan: Bakı şəh., N.Nərimanov pr. 206, məhəllə 466

Tel: (+99412) 310 33 30 (ex.1030)

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

## **2. Qiymətli Kağız haqqında məlumat**

### **2.1. Emitent Hesabatında Emitent və onun listinqdən keçməsi nəzərdə tutulan Qiymətli Kağızı haqqında aşağıdakı məlumat verilməlidir:**

#### **2.1.1. Qiymətli Kağızın növü, forması, miqdarı, nominal dəyəri, tədavül müddəti və illik faiz dərəcəsi (olduqda);**

Faizli, təmin edilməmiş, sənədsiz adlı istiqraz – 100 000 (bir yüz min) ədəd, nominalı 100 (bir yüz) ABŞ dolları.

1. İstiqrazlar buraxılışının ümumi məbləği (nominal dəyərlə): 10 000 000 (on milyon) ABŞ dolları;
2. İstiqrazların tədavül müddəti: Buraxılışdan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 6 (altı) il 1 (bir) aydır;
3. İstiqrazlar üzrə illik faiz dərəcəsi: 9 (doqquz) %
4. Faiz ödəniş dövrünün müddəti: İstiqraz buraxılışından ilk istiqrazın yerləşdirdiyi tarixdən etibarən hər 3 (üç) aydan bir. İstiqrazlar üzrə son faiz ödənişi istiqrazın nominal dəyərinin ödənişi ilə bir gündə həyata keçiriləcəkdir.
5. İstiqrazların buraxılışının məqsədi: buraxılışdan əldə edilən vəsaitlər Emitent tərəfindən kiçik və orta ölçülü şirkətlər və pərakəndə müştərilər daxil olmaqla onun ümumi korporativ məqsədləri üçün istifadə ediləcəkdir;
6. Status: İstiqrazlar Emitentin digər təmin edilməmiş öhdəlikləri ilə eyni səviyyəyə malik olan təmin edilməmiş öhdəlikləridir;

#### **2.1.2. Qiymətli Kağızla əlaqəli hüquqların təsviri, xüsusilə:**

**a) Qiymətli Kağız səhmlər olduqda, səsvermə hüquqlarının və Emitentin ləğv edilməsi və ya səhmlərin geri alınması hallarında qalıqdan pay əldə etmək hüququnun təsviri;**

Bu cür qiymətli kağızlar mövcud deyil.

**b) Qiymətli Kağız konversiya borcu istiqrazlar və ya digər konversiya oluna bilən Qiymətli Kağız olduqda, onun sahibinin malik olduğu Qiymətli Kağızı dəyişdirə biləcəyi şərtlər, tarixlər və dəyişdirilə bilən Qiymətli Kağıza aid hüquqlar;**

Bu cür qiymətli kağızlar mövcud deyil.

**c) Dividendlərin və ya faizlərin alınması şərtləri (ödənişin üsulu və tarixləri);**

1. İstiqrazlar üzrə illik faiz dərəcəsi: 9 (doqquz) %
2. Faiz ödəniş dövrünün müddəti: İstiqraz buraxılışından ilk istiqrazın yerləşdirdiyi tarixdən etibarən hər 3 (üç) aydan bir. İstiqrazlar üzrə son faiz ödənişi istiqrazın nominal dəyərinin ödənişi ilə bir gündə həyata keçiriləcəkdir.

**ç) Qiymətli Kağızın alınmasına dair üstünlük hüquqlarının mövcudluğu və həmin hüquqların istifadəsi qaydaları;**

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

- İstiqrazların ödənilməsi zamanı İstiqrazın nominal dəyərini Emitentdən almaq;
- İstiqrazın nominal dəyərindən illik 9 (doqquz) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində hər 90 (doxsan) gündən bir faiz gəliri almaq;
- Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərini və həmin anadək hesablanmış, lakin ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.

**d) Qiymətli Kağızın Emitent tərəfindən geri alınması nəzərdə tutulduqda, bu cür geri alınmanın şərtləri və qaydaları;**

Mövcud deyil

**3. Emitent haqqında məlumat**

**3.1. Emitentin tam adı, qısaldılmış adı, hüquqi ünvanı və hüquqi ünvandan fərqlidirsə, əsas inzibati bölmənin yerləşdiyi ünvan. Bütün filialların, nümayəndəliklərin və digər əsas inzibati bölmələrin ünvanları və telefon nömrələri;**

Emitentin adı: "Amrahbank " Açıq Səhmdar Cəmiyyəti

Emitentin qısaldılmış adı: "Amrahbank" ASC

Emitentin hüquqi ünvanı: Bakı şəh., Nəsimi ray., 657-ci məhəllə, H. Sarabski küçəsi 45A

Emitentin faktiki ünvanı: Bakı şəh., Nəsimi ray., 657-ci məhəllə, H. Sarabski küçəsi 45A

Telefon: (+99412) 497 88 63

Emitentin hər bir filialının və nümayəndəliyinin adı, olduğu yer və qeydiyyatı haqqında məlumatlar:

- «Lənkəran» filialı, Lənkəran şəhəri, H. Aslanov xiyabanı 1. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/1 №-li 16 noyabr 2009-cu il tarixli icazə;

- «Yasamal» filialı, Bakı şəhəri, M.Naxçıvani küçəsi 14. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/2 №-li 16 noyabr 2009-cu il tarixli icazə;

- «Binəqədi» filialı, Bakı şəhəri, Binəqədi rayonu, Pişavari küç., 3245 Azərbaycan Respublikası Mərkəzi Bankının 171/3 №-li 11 noyabr 2009-cu il tarixli icazə;

- «28 may» filialı, Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsi. Azərbaycan Respublikası Milli Bankının 171/4 №-li 20 may 2010-cu il tarixli icazə;

- «Qara Qarayev» filialı, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küç.,9. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/5 №-li 23 sentyabr 2004-cü il tarixli icazə;

- «Həzi Aslanov» filialı, Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 68. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/6 №-li 16 noyabr 2009-cu il tarixli icazə;

- «İnqilab» filialı, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küç., 74 (951 saylı məhəllə). Azərbaycan Respublikası Mərkəzi Bankının 171/7 №-li 20 may 2010-cu il tarixli icazə;

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

- «Bərdə» filialı, Bərdə şəh, Koroğlu küç, 37. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/9 №-li 16 noyabr 2009-cu il tarixli icazə;
- «Masallı» filialı, Masallı şəhəri, M. Talışxanov küç., 82. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/10 №-li 16 noyabr 2009-cu il tarixli icazə;
- «Gənclik» filialı, Bakı şəhəri, Atatürk prospekti, 47. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/11 №-li 16 noyabr 2009-cü il tarixli icazə;
- «Səbail» filialı, Bakı şəhəri, Nizami küç, 119 Azərbaycan Respublikası Mərkəzi Bankının 171/12 №-li 16 noyabr 2009-cü il tarixli icazə;
- «Gəncə» filialı, Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai küç, 13, m.1. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/14 №-li 18 iyun 2010-cu il tarixli icazə;
- «Sumqayıt» filialı, Sumqayıt şəhəri, 17-ci məhəllə, H. Əliyev pr, 11/38. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/16 №-li 08 dekabr 2009-cu il tarixli icazə;
- «Tovuz» filialı, Tovuz şəhəri, M.Ə. Sabir küçəsi, 27. Azərbaycan Respublikası Milli Bankının 171/18 №-li 06 oktyabr 2010-cı il tarixli icazə;
- «Bakıxanov» filialı, Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov küçəsi, 2. Azərbaycan Respublikası Mərkəzi Bankının 171/19 №-li 09 fevral 2011-cı il tarixli icazə.
- «2 saylı» şöbə, Gəncə şəhəri, Şəddadilər küçəsi.15
- «Şəmkir» filialı, Şəmkir şəhəri, 20 yanvar küçəsi, 8
- «Goranboy» filialı, Goranboy şəhəri, 16-cı kvartal, Civəzadə küç, 37
- «4 saylı» şöbə Bakı şəh, Nəsimi rayonu, Xaqani küç, 6
- «Azadlıq» filialı, Bakı şəhəri, Azadlıq prospekti Məhəllə 753
- «Nərimanov» filialı, Bakı şəhəri, Mirəli Qaşqay küç, 93
- «Əməliyyat» filialı, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 44

### **3.2. Emitentin dövlət qeydiyyatına alındığı tarix, yer və dövlət qeydiyyat nömrəsi;**

Emitent «Amrahbank» Kommersiya Bankı 28 dekabr 1993-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 171 sayılı lisenziya ilə dövlət qeydiyyatına alınmışdır;

### **3.3. Müəyyən olmadığı hallar istisna olmaqla, Emitentin fəaliyyət müddətinin sonu,.**

Emitentin fəaliyyət müddətinin sonu qeyri müəyyəndir.

## **4. Emitentin nizamnamə kapitalı haqqında məlumat**

### **4.1. Emitentin nizamnamə kapitalının məbləği və onu təşkil edən səhmlərin miqdarı, növləri və forması;**

**Nizamnamə kapitalının həcmi:** 39 844 400 (otuz doqquz milyon səkkiz yüz qırx dörd min dörd yüz) manat.

Adi sənədsiz adlı səhmlər: 398 444 (üç yüz doxsan səkkiz min dörd yüz qırx dörd) ədəd.

Hər birinin nominal dəyəri: 100 (bir yüz) manat

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

**Səhmlərin dövlət qeydiyyat nömrəsi:** AZ1001005169

**4.2. Yerləşdirilməmiş (və ya ödənilməmiş) səhmlərin miqdarı, növləri və nominal dəyəri;**  
Emitentin yerləşdirilməmiş səhmləri mövcud deyil.

**4.3. Emitent konversiya borcu istiqrazlarını və ya digər səhmlərə dəyişdirilə bilən Qiymətli Kağızları buraxdıqda, onların miqdarı, məbləği və bu cür dəyişmənin qaydaları;**  
Bu cür qiymətli kağızlar mövcud deyil.

**4.4. Son 3 (üç) maliyyə ili ərzində nizamnamə kapitalında dəyişikliklər olduğu halda, bu haqda ətraflı məlumat;**

Dəyişikliklər aşağıdakı kimi olmuşdur:

11/10/2012 AZ1001005169, adi səhmlər, 51 383 sənədsiz adlı qiymətli kağızlar

28/10/2013 AZ1001005169, adi səhmlər, 200 000 sənədsiz adlı qiymətli kağızlar

13/03/2014 tarixə Nizamnamə kapitalı 39 844 400 manat təşkil edir

**4.5. Emitentə və ya Emitentin törəmə və asılı şirkətlərinə məxsus Emitentin Qiymətli Kağızların miqdarı və nominal dəyəri.**

Mövcud deyil

**5. Emitentin nizamnamə kapitalını təmsil etməyən buraxılışları haqqında məlumat**

**5.1. Emitent aşağıdakı hallarda nizamnamə kapitalını təmsil etməyən buraxılışları haqqında ətraflı məlumat verməlidir:**

**5.1.1. Son 3 (üç) il ərzində Emitent tərəfindən buraxılmış və onun nizamnamə kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat;**

Mövcud deyil

**5.1.2. Son 3 (üç) ildən əvvəl buraxılmış və hal-hazırda dövriyyədə olan nizamnamə kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat.**

Mövcud deyil

**6. Emitentin fəaliyyəti haqqında məlumat**

**6.1. Emitentin və ya onun Aidiyyəti şəxslərinin kommərsiya fəaliyyətinin təsviri. Bu cür təsvir aşağıdakıları daxil etməlidir:**

**a) Emitentin, onun Aidiyyəti şəxslərinin ən azı son 3 (üç) maliyyə ili ərzində kommərsiya fəaliyyətinin xülasəsi;**

Emitentin əsas kommərsiya fəaliyyəti maliyyə xidmətidir. Aidiyyəti şəxslərin son 3 ildə kommərsiya fəaliyyəti mövcud deyil.

**b) Sonuncu tam maliyyə ilinin sonundan başlamaqla, Emitentin kommərsiya fəaliyyətinin inkişafına əhəmiyyətli təsir göstərə bilən amillər.**

Milli valyutanın devalvasiya olması, ölkədə baş verən iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi kimi amillərin təsiri

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

**6.1.1. Emitent tərəfindən istehsal olunmuş əsas məhsullar və göstərilmiş xidmətlər, bu məhsulların yayılması və xidmətlərin göstərilməsi üsulları və məhsul və xidmətlər üçün əsas bazarlar;**

Emitentin əsas məhsulu mikro və kiçik sahibkarlara kredit məhsullarıdır. Göstərilən xidmət emitentin ofisindən və direct-marketing üsulu ilə satılır.

**6.1.2. Emitentin aktivlərindən mühüm məbləğdə investisiya tələb edən və ya digər cəhətdən mühüm olan yeni məhsul buraxılışı və ya xidmət göstərilməsinə başlandıqda, həmin məhsulun və ya xidmətin hansı mərhələdə olmasının təsviri, xammalın mənbələri və mövcudluğu; Emitentin investisiya tələb edən əsas aktivləri emitentin kredit portfelidir.**

**6.1.3. Emitentin fəaliyyətinin nə dərəcədə mövsümi olduğu və ya ola biləcəyi; Fəaliyyət mövsümi xarakter daşmır.**

**6.1.4. Emitentin fəaliyyətinin rəqabətli şəraiti, o cümlədən, mühüm əhəmiyyəti olduqda, Emitentin və ya onun Aidiyyatı şəxslərinin rəqabət apardığı bazarların müəyyən edilməsi, mühüm rəqiblərin sayı və Emitentə məlumdursa, Emitentin və onun Aidiyyatı şəxsləsinin rəqabət mövqeyi;**

Emitentin fəaliyyət göstədiyi sahədə sağlam rəqabət şəraitinin formalaşması, bazarın mütəmadi olaraq araşdırılması və bazarda mühüm mövqeyini saxlaması üçün əhəmiyyətli tədbirlər görülməsini tələb edir. Hazırda bütün bank və bank olmayan bütün kredit təşkilatları Bazarda olan mühüm rəqiblər kimi görünür və banka aidiyyəti olan şəxslərin fəaliyyəti yalnız bankda olan fəaliyyəti ilə məhdudlaşır.

**6.1.5. Əsas bazar segmentində listingdən keçəcək Emitentə münasibətdə MHBS-a uyğun olaraq son 3 (üç) maliyyə ili ərzində ümumi gəlirin coğrafi bazarlar və fəaliyyət növləri üzrə bölgüsü;**

MHBS-yə uyğun olaraq son üç il ərzində yüz faiz gəlirləri Azərbaycan Respublikasının daxili bazarından formalaşmış və yüz faiz fəaliyyəti də bank fəaliyyətindən olmuşdur

**6.1.6. Emitentin patentlərdən, ticarət nişanlarından, lisenziyalardan, françayzing müqavilələrindən və konsessiyalardan və ya sənaye, ticarət və ya maliyyə müqavilələrindən və ya yeni istehsalat proseslərindən nə dərəcədə asılı olduğu haqqında məlumat;**

28/12/1993-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 171 sayılı lisenziya

**6.1.7. Yaxın keçmişdə Emitentin kommertiya fəaliyyətində onun maliyyə vəziyyətinə əhəmiyyətli təsirə malik fasilələr haqqında məlumat.**

Mövcud deyil.

**6.2. Emitentin gələcək fəaliyyət planları haqqında məlumat.**

Emitent mikro və kiçik sahibkarlara verilmiş kreditlərdən ibarət portfelin artırılmasını planlaşdırır. Emissiyada əldə edilmiş vəsaitlər kredit şəkilində mikro və kiçik sahibkarlara onların biznesin artırılması məqsədi ilə veriləcək.

**6.3. Tədqiqatlar və yeni məhsulların və xidmətlərin yaradılması.**

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

**6.3.1. Son 3 (üç) maliyyə ili ərzində yeni məhsullara və xidmətlərə dair tədqiqatların aparılması və yeni məhsulların və xidmətlərin yaradılması siyasətilə bağlı məlumat, mühümdürsə;**  
Yeni məhsullara və xidmətlərə dair tədqiqatların aparılması ilə əlaqədar hər rübün son iş günü işçilərlə ümumi toplantı aparılır və orada dünyada yaranmış maliyyə məhsullarının bizdə inteqrasiya edilməsi, daxili bazarın araşdırılması, əhalinin kreditləşmə yükünün araşdırılması müzakirə edilir.

**6.3.2. Tədqiqatların və yeni məhsulların və xidmətlərin yaradılması ilə bağlı xərclər.**  
Tədqiqatların və ya məhsulların yaradılması ilə bağlı nəzərə çarpacaq xərclər çəkilməyib.

**6.4. Emitentin işçilərinin sayı, əməkhaqqı fondunun məbləği və bu rəqəmlərdə son 3 (üç) maliyyə ili ərzində olan hər hansı bir mühüm dəyişikliklər.**

İşçilərin sayı 690 nəfər, əmək haqqı fondunun məbləği 800 000 manat təşkil edir.

**6.5. Emitentin müəssisələri, zavodları, fabrikləri, binaları və digər mühüm maddi əmlakları haqqında qısa məlumat.**

“Amrahbank” ASC-yə məxsus Xətai rayonu, Xocalı pr, 36a ünvanında yerləşən qeyri-yaşayış binası

**6.6. Tərəflərindən biri Emitent və ya onun Aidiyatı şəxsi olan və ya onların əmlakı çəkişmənin obyektı olan davam edən məhkəmə və ya arbitraj proseslərinin və onların maliyyə risklərinin qısa təsviri, proseslərin keçirildiyi məhkəmənin və ya digər orqanın adı, onların başladığı tarix, əsas tərəflər, iddiaların əsaslandığı hallar və qəbul olunmuş qərarlar.**

İstehlak kreditləri üzrə	Mikro kreditlər üzrə	Daşınmaz əmlak girovlu kreditlər üzrə	Daşınmaz əmlak girovlu kreditlər üzrə	Bankın xeyrinə həll olunmuş işlərin sayı	Bankın əleyhinə həll olunmuş işlərin sayı	Bankın hal-hazırda davam edən məhkəmə prosesləri
290	480	90	135	560	5	430

Tərəflərindən biri Emitent və ya onun Aidiyatı şəxsi olan və ya onların əmlakı çəkişmənin obyektı olan davam edən məhkəmə prosesi mövcud deyil. Proseslərin keçirildiyi məhkəmələr Azərbaycan Respublikası Bakı şəhərinin rayonları, Respublikanın rayonları, Respublika üzrə Apellyasiya və İnzibati məhkəmələr, Azərbaycan Respublikasının Ali Məhkəməsi

**6.7. İnvestisiya siyasəti.**

**6.7.1. Rəqəmlər göstərilməklə, son 3 (üç) maliyyə ili və cari ilin ötən ayları ərzində Emitent tərəfindən digər şirkətlərə qoyulan sərmayələrin və digər investisiyaların təsviri;**  
Mövcud deyil

**6.7.2. Emitentin gələcəkdə planlaşdırdığı mühüm investisiyalar haqqında məlumat.**  
Mövcud deyil

**6.8. Son 3 (üç) il ərzində keçirilən Səhmdarların Ümumi Yığıncaqlarının qüvvədə olan qərarları haqqında məlumat.**

**6.8.1. Yığıncağın tarixi və növü, gündəliyi və gündəlik üzrə səsvermənin nəticələri;**



Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

Ümumi Yıncağın tarixi	Gündəlikdə duran məsələlər	Qəbul edilmiş qərar
27.09.2013	“Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin 20 000 000 (iyirmi milyon) manat məbləğində adi, sənədsiz adlı səhmlərin buraxılışı	“Amrahbank” ASC-nin hər birinin nominal dəyəri 100 (bir yüz) manat olan 200 000 (iki yüz min) ədəd və məcmu nominal dəyəri <b>20 000 000 (iyirmi milyon)</b> manat olan adi, sənədsiz adlı səhmlərin emissiyası həyata keçirilsin. Səhmlər kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdirilsin; Səhmlərin dəyəri yalnız pulla ödənilsin Nizamnamə kapitalının artırılması ilə əlaqədar Nizamnamənin 3.2-ci bəndinə dəyişiklik edilsin.
27.03.2014	22 oktyabr 2013-cü il tarixdə “Amrahbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən buraxılmış 20 000 000 (iyirmi milyon) manat məbləğində adi, sənədsiz adlı səhmlərin emissiyasının başa çatması və nizamnamə kapitalının 39844400 (otuz doqquz milyon səkkiz yüz qırx dörd min dörd yüz) manat olması ilə əlaqədar Nizamnamənin 3.2-ci bəndinə dəyişiklik edilməsi və Nizamnaməyə ediləcək dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün “Amrahbank” ASC-nin İdarə Heyətinin üzvü, Hüquq Departamentinin Direktoru Cavadov Sədi Əhəd oğlunun nümayəndə təyin edilməsi	“Amrahbank” ASC-nin nizamnamə kapitalının 39844400 (otuz doqquz milyon səkkiz yüz qırx dörd min dörd yüz) manat olması ilə əlaqədar Nizamnamənin 3.2-ci bəndinə dəyişiklik edilsin və nizamnaməyə ediləcək dəyişikliyin təsdiqlənməsi və bu dəyişikliyin dövlət qeydiyyatına alınması ilə bağlı bütün hərəkətlər bankın İdarə Heyətinin üzvü, Hüquq Departamentinin Direktoru Cavadov Sədi Əhəd oğluna həvalə olunsun
26.11.2015	“Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin yeni tərkibinin təsdiqi	“Amrahbank” -in Müşahidə Şurasının tərkibi hazırki qərarı tarixindən 4 (dörd) il müddəti üçün aşağıdakı kimi təsdiq olunsun: <ul style="list-style-type: none"> <li>- Yunis Əli oğlu İldırımzadə;</li> <li>- Kamal Rauf oğlu Məmmədzadə;</li> </ul>

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

		<ul style="list-style-type: none"><li>- Mahmud Adxan oğlu Ağamalıyev;</li><li>- Subhi Benkhadra;</li><li>- Marcus Robert Scott</li></ul>
--	--	------------------------------------------------------------------------------------------------------------------------------------------

**6.8.2. Müşahidə Şurasının və ya Təftiş Komitəsinin (banklar üçün Audit Komitəsinin) və ya İdarə Heyətinin üzvləri/Baş Direktor seçilibsə, onlar barədə məlumat;**

Müşahidə şurası:

İldırımzadə Yunis Əli oğlu (sədr)  
Abəd Abdurəsool Abdulnabi Alzeera  
Narayanan Ganapathy  
Ağamalıyev Mahmud Əhəd oğlu  
Məmmədzadə Kamal Rauf oğlu

Təftiş Komissiyasının üzvləri haqqında məlumat:

Quliyev Şahin İsa oğlu  
Subash Jalan

**6.9. Emitent üzərində Nəzarət haqqında məlumat.**

**6.9.1. Emitent şirkətlər qrupuna daxildirsə, qrupun qısa təsviri və Emitentin bu qrupda tutduğu yeri haqqında məlumat;**

Daxil deyil

**6.9.2. Emitentin səsli səhmlərinin 10% (on faiz) və ya artıq faizinə sahib olan səhmdarlar və həmin səhmdarların sahib olduqları səhmlərin sayı və ümumi səhm sayına qarşı faiz nisbəti;**

Səhmdar	Səhmlərin sayı	Ümumi səhm sayına qarşı faiz nisbəti;
İldırımzadə Yunis Əli oğlu	211829	53.2%
BIB Kaspian Investisiya şirkəti	182628	45.8%

**6.9.3. Emitentə birbaşa və ya dolayısıyla nəzarət edən və ya edə bilən şəxslər haqqında məlumatlar, o cümlədən, səsli səhmlərin nisbətini göstərməsi;**

Mövcud deyil

**7. Emitentin maliyyə vəziyyəti haqqında məlumatlar**

**7.1. Son 3 (üç) maliyyə ili ərzində hər bir Qiymətli Kağız üzrə ödənilmiş dividendlərin və ya digər ödənişlərin məbləği;**

Təsis edildiyi tarixdən Emitent tərəfindən dividend ödənilməmişdi.

**7.2. Emitentin maliyyə vəziyyətinin və fəaliyyətinin nəticələrinin təhlili, maliyyə hesabatları, son 3 (üç) maliyyə ili ərzində hər bir il üzrə konsolidə olunmuş şəkildə Emitentin maliyyə**

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.

**vəziyyəti, maliyyə vəziyyətində dəyişikliklər və fəaliyyətinin konkretləşdirilmiş nəticələri, xüsusən aşağıdakıların təsviri:**

### 7.2.1. Pul vəsaitlərinin və maliyyə resurslarının mənbələri;

#### a) Pul vəsaitlərinin daxili və xarici mənbələrinin müəyyən edilməsi və təsviri;

	2014	2013	2012
Qısamüddətli Borc	54499.3	35158.1	-
Uzunmüddətli Borc	54482.8	52634.1	-
Əlavə Kapital	-----	-----	---

**b) Emitentin kapitalına əhəmiyyətli təsir göstərə bilən amillərin təsviri. Emitentin pul vəsaitlərinin artması və ya azalması ilə nəticələnəcək və ya məntiqi baxımdan nəticələnmə biləcək təsiredici amillərin müəyyən edilməsi. Mühüm kəsir (defisit) müəyyən edildikdə, onu aradan qaldırmaq üçün Emitentin gördüyü və ya görülməsini təklif etdiyi tədbirlər barədə məlumat;**

Son üç maliyyə ili ərzində bölüşdürülməmiş mənfəətin həcmi aşağıdakı kimidir:

	2014	2013	2012
Bölüşdürülməmiş Mənfəət	5241.29	5239.88	-----

**c) Sonuncu maliyyə ilinin və cari ilin dövrləri üçün təqdim olunan maliyyə hesabatları üzrə Emitentin maliyyə xərclərinə dair öhdəliklərinin təsviri və həmin öhdəlikləri yerinə yetirmək üçün gözlənilən vəsait mənbələrinin müəyyən edilməsi.**

Öhdəliklər	2014	2015
Cəlb edilmiş vəsaitlər	82876.5	115393.5
Bankların kreditləri	7922	3153.6
Digər maliyyə institutlarının (banklardan başqa) kreditləri	3571.1	33172.8
Digər öhdəliklər	59285.2	20434.9
Öhdəliklərin cəmi	153654.8	172154.8

### 7.2.2. Fəaliyyətinin nəticələri:

**a) Mütəmadi fəaliyyətdən gələn gəlirlərə mühüm təsirə malik amillərin təsviri və bu cür halların hər birində bu təsirin dərəcəsinin göstərilməsi;**

- 1- "Yaranabiləcək böhranın təsiri" 10%- 20%
- 2- İnflyasiya zamanı valyuta fərqiindən yarana bilən zərər 10%-20%

**b) Emitentin xalis və ya ümumi gəlirlərinin artması zamanı bu artımların satılan məhsulların və göstərilən xidmətlərin qiymətindən, onların həcmində və ya məbləğində olan artımlardan və ya yeni məhsul və xidmətlərin təqdim edilməsindən nə dərəcədə asılı olduğu barədə məlumat;**

Bilavasitə asılılıq vardır

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

### **ç) İnflyasiyanın və dəyişən qiymətlərin Emitentin gəlirlərinə təsirinin təsviri.**

İnflyasiya zamanı valyuta fərqiindən yarana bilən zərər və inflyasiya zamanı ümumi əhalinin gəlirlərinin düşməsi ilə əlaqədar ödəniş qabiliyyətlərin itirilməsi.

## **8. Emitentin idarə edilməsi haqqında məlumat**

### **8.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktor haqqında məlumat:**

#### **8.1.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktoru vəzifəsinə seçilmiş və ya namizədliyi irəli sürülmüş şəxslər barədə məlumat;**

No	Müşahidə Şurasının Üzvləri / İdarə Heyətinin Üzvləri / Baş Direktor	Şirkətdə tutduğu vəzifə	Şirkətdən kənarında tutduğu vəzifə (əgər varsa)	Nizamnamə kapitalında Payı (%-lə)
1	İldırımzadə Yunis Əli oğlu	Müşahidə Şurasının Sədri	---	54,16%
2	Subhi Benkhadra	Müşahidə Şurasının Üzvü	---	-
3	Marcus Robert Scott	Müşahidə Şurasının Üzvü	---	-
4	Ağamaliyev Mahmud Əhəd oğlu	Müşahidə Şurasının Üzvü	---	-
5	Məmmədzadə Kamal Rauf oğlu	Müşahidə Şurasının Üzvü	---	-
6	Həsənov Emil Cəfərqulu oğlu	İdarə Heyətinin Sədri v.i.e	---	-
7	Cavadov Sədi Əhəd oğlu	İdarə Heyətinin üzvü Üzvü	---	-
8	Məmmədbəyli Leyla Heybət qızı	İdarə Heyətinin üzvü Üzvü	---	-
9	Musayev Vüsal Suliddin oğlu	İdarə Heyətinin üzvü Üzvü	---	-
10	Cəfərli Nəcəf Həsən oğlu	İdarə Heyətinin üzvü Üzvü	---	-

#### **8.1.2. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri/Baş Direktor arasında olan qohumluq münasibətlərin xüsusiyyətləri haqqında məlumat;**

Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri arasında qohumluq əlaqələri yoxdur

#### **8.1.3. Yuxarıdakı bənddə göstərilmiş şəxslərdən hər birinin son 5 (beş) ildə iş təcrübəsinin, o cümlədən, son 5 (beş) ildə əsas fəaliyyətinin təsviri, bu fəaliyyətin həyata keçirildiyi şirkətin adı, əsas fəaliyyəti və bu şirkətin Emitentin ana şirkəti, törəməsi və ya Aidiyyatı şəxsi olub-olmadığı haqqında məlumat;**

Göstərilən şəxslər son 5 (beş) ildə əsas fəaliyyətin həyata keçirildiyi şirkətin, əsas fəaliyyəti və bu şirkətin Emitentin ana şirkəti, törəməsi və ya Aidiyyatı şəxsi olmayıblar.

Şəxslərin 5 il ərzində digər şirkətlər də daxil olmaqla iş təcrübəsi və şirkətlərin adı

- 1- İldırımzadə Yunis Əli oğlu- son 5 il ərzində “Amrahbank” ASC-nin Müşahidə Şurasının Sədri vəzifəsində çalışıb. Şirkətin fəaliyyəti Bank/Maliyyə xidmətləri və Kredit-dir.
- 2- Subhi Benkhadra - son 1 il ərzində Bəhreyn Beynəlxalq Bankı .
- 3- Marcus Robert Scott - son 5 il ərzində Bəhreyn Beynəlxalq Bankı .
- 4- Ağamaliyev Mahmud Əhəd oğlu - son 5 il ərzində işləmir .
- 5- Məmmədzadə Kamal Rauf oğlu - son 5 il ərzində “Salans” MMC Baş hüquqşünas .

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

- 6- Həsənov Emil Cəfərqulu oğlu- son 5 il ərzində “Amrahbank” ASC Xəzinərdlik Departamentinin Direktoru, 07/06/2012-ci il tarixdən İdarə Heyətinin sədri v.ie..
- 7- Cavadov Sədi Əhəd oğlu- son 5 il ərzində “Amrahbank” ASC Hüquq Departamentinin Direktoru
- 8- Musayev Vüsal Suliddin oğlu – son beş il ərzində “Amrahbank” ASC-də çalışıb.
- 9- Cəfərli Nəcəf Həsən oğlu- son beş il ərzində “Amrahbank” ASC-də Daxili Audit Departamentində şöbə rəisi vəzifəsində çalışıb, hal-hazırda Maliyyə Menecmenti Departamentinin Direktoru

**8.1.4. Bu Əlavənin 8.1.1. bəndində göstərilmiş şəxslərin digər şirkətlərdə tutduğu mühüm vəzifələr haqqında məlumat;**

Subhi Benkhadra “İİB Caspian Investment” MMC-nin Direktoru

**8.1.5. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun bacarığını və dürüslüyünü qiymətləndirmək üçün mühüm olan və son 5 (beş) ildə baş vermiş aşağıdakı hadisələrin təsviri:**

**a) Bu şəxslərin rəhbərliyində təmsil olunduqları hüquqi şəxslərə qarşı müflisləşmə və iflas haqqında qanunvericiliyə əsasən iddianın verilməsi;**

Mövcud deyil

**b) Bu şəxsin qəsdən törədilmiş cinayətdə təqsirli bilinməsi və ya onun barəsində qəsdən törədilmiş cinayət əməli ilə bağlı istintaq hərəkətlərinin aparılması;**

Mövcud deyil

**c) Bu şəxsə qarşı məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən aşağıda göstərilmiş fəaliyyət növləri ilə məşğul olmağın və ya vəzifələrin tutulmağının qadağan edilməsinə dair qərar:**

Mövcud deyil

**(d) Qiymətli Kağızlara dair investisiya, anderrayter, zəminlik, broker, diler, sığorta, bank, depozitari fəaliyyəti ilə məşğul olan şirkətlərdə Müşahidə Şurasının və ya İdarə Heyətinin üzvü\Baş Direktoru vəzifəsini tutmaq;**

Mövcud deyil

**(e) Sahibkarlıq fəaliyyətinin hər hansı bir növü ilə məşğul olmaq.**

Mövcud deyil

**8.2. Emitent Hesabatında aşağıdakılar daxil olmaqla rəhbərliyin mükafatlandırılması haqqında məlumat verilməlidir:**

Mövcud deyil

**8.2.1. Adlarını çəkməmək şərtilə Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun sonuncu maliyyə ili ərzində hər hansı qismdə göstərdikləri xidmətlərə görə Emitent və ya onun Aidiyyatı şəxsləri tərəfindən birmə mükafatlandırılması haqqında məlumat. Bu cür məlumat əməkhaqqı, bonuslar, əməkhaqqı və ya bonus hesab edilməyən digər illik mükafatları və ya uzunmüddətli mükafatlandırmaları əks etdirməlidir.**

Mövcud deyil

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

**8.2.2. Emitentin və ya onun Aidiyyəti şəxsləsinin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinə\Baş Direktora hər-hansı təminatın və digər imtiyazların ödənilməsi üçün sonuncu maliyyə ili ərzində alınması nəzərdə tutulmuş vəsaitin məbləği;**

Mövcud deyil

**8.3. Son 3 (üç) maliyyə ili ərzində Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun onların digər fəaliyyəti ilə əlaqədar Emitentin hər hansı əməliyyatlarında birbaşa və ya dolayısıyla maraqlı olduqları halda, həmin əməliyyatlar haqqında məlumat verilməlidir. Bu məlumatda şəxslərin adı, Emitentdə tutduğu vəzifəsi, onların əməliyyatda olan maraqlarının xüsusiyyəti, bu cür əməliyyatların məbləği və lazım gəldikdə həmin şəxslərin bu əməliyyatlarda maraqlarının məbləği göstərilməlidir.**

Mövcud deyil

**8.4. Emitent son 5 (beş) ildə dövlət qeydiyyatına alındıqda, Emitent Hesabatında təsisçilərin adları, Emitentin təsisçiləri barədə məlumat.**

Mövcud deyil

## ***9. Qiymətli Kağızın təklifi***

**9.1. Emitent tərəfindən Qiymətli Kağızın təklifi olduqda, Emitent Hesabatında aşağıdakı məlumat verilməlidir:**

### **9.1.1. Təklif olunan Qiymətli Kağızın miqdarı**

Hər birinin nominal dəyəri 100 (bir yüz) ABŞ dolları olan  
100 000 (bir yüz min) ədəd faizli, təminatlı, sənədsiz adlı istiqrazlar

**9.1.2. Təklif olunan Qiymətli Kağızın satılmasına və/və ya yerləşdirilməsinə əsas verən sənədlər (qərar, müraciət və s.), Səhmdarlar tərəfindən üstünlük hüququndan istifadə və bu hüququn məhdudlaşdırılması və ya ləğvi halları olduqda, bu cür halların xülasəsi;**  
Müşahidə Şurasının 04 dekabr 2015-ci il tarixində faizli, təminatlı, sənədsiz adlı, istiqrazların (bundan sonra “İstiqrazlar”) buraxılışını və onların əsas şərtlərini təsdiq etdi (Protokol №20/15).

**9.1.3. İstiqrazların yerləşdirilməsinin başlanması və başa çatması tarixi və qiymətin ödənilmə qaydası;**

İstiqrazların yerləşdirilməsinin başlanma tarixi istiqrazlar İstiqrazların yerləşdirilməsinə başlanma tarixi Emitent tərəfindən müəyyən olunacaq və istiqrazların emissiya prospektində olan məlumatların açıqlanmasının başlandığı gündən etibarən 5 iş günü ərzində Bakı Fond Birjasının internet sahifəsində elan ediləcək. [www.bfb.az](http://www.bfb.az)

İstiqrazların yerləşdirilməsinin başa çatma tarixi – Yerləşdirmə başladığı gündən 1 (bir) təqvim ili ərzində.

İstiqrazların yerləşdirilməsi alqı-satqı əqdlərinin bağlanması yolu ilə həyata keçirilir. Yerləşdirmə zamanı İstiqrazların satışı emitentin tapşırığı ilə “AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.

Yerləşdirmənin başlanma tarixində İstiqrazların satış qiyməti hər bir İstiqrazın nominal dəyərinin 100% faizini, yəni 100 (bir yüz) ABŞ dolları təşkil edir.

*Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.*

İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında (Bakı şəhəri, Bül-bül prospekti 19 ünvanında yerləşən və birja fəaliyyətini həyata keçirməyə icazə verən 21 iyul 2000-ci il tarixli 5 sayılı müddətsiz lisenziya) kütləvi təklif üsulu ilə həyata keçiriləcək.

**9.1.4. Qiymətli Kağız Emitent tərəfindən təklif edildikdə, Qiymətli Kağızın satışından əldə olunan gəlirin Emitent tərəfindən hansı əsas məqsədlər üçün istifadə olunacağı və hər bir məqsəd üçün istifadə olunacaq təxmini məbləğ. Gəlirin və ya onun mühüm hissəsinin istifadəsi üçün Emitentin heç bir xüsusi planı olmadıqda, bu barədə məlumat.**

İstiqrazların yerləşdirilməsindən əldə ediləcək vəsaitlər "Amrahbank" ASC-nin yeni növ və cari bank məhsullarının və ümumilikdə bank fəaliyyətinin səmərəli inkişafında istifadə ediləcək.

“Amrahbank” ASC  
Maliyyə Menecmenti Departamentinin  
Direktoru

N.H.Cəfərli

“Amrahbank” ASC  
İdarə Heyətinin sədri v.i.e

E.C.Həsənov